

## AMFA MİSSİYASI:

Mikromaliyyə təşkilatlarının potensialının gücləndirilməsi və mikromaliyyə iğmanın maraqlarının qorunmasına yönəldilmiş effektiv kollektiv təşəbbüslərin təşviq olunması

## BU SAYIMIZDA:

- AMFA İraq Mikromaliyyə Konfransında 1
- AMFA təcrübəsi Vyana AYİB MMİ Forumunda 1
- AMFA SEEP Direktorlar Şurasına yenidən seçildi 2
- Məmnunluq Sorğusunun nəticələri 2012 2
- İslam Mikromaliyyə Konfransı 3
- Beynəlxalq Qadın Sahibkarlığı və Liderlik Sammiti 4
- EFSE DF—AMFA maliyyə təhsili layihəsi 4

## AMFA İraq Mikromaliyyə Konfransında

23-24 Oktyabr 2012-ci il tarixdə İraqın Ərbil şəhərində "İqtisadi və Sosial İnkişaf Yolu" adlı İraq Mikromaliyyə Konfransı keçirilmişdir. Konfrans İraq ərazisində maliyyə xidmətləri göstərən 12 mikromaliyyə təşkilatını, siyasət yaradıcılarını, donorları, kommersiya banklarını, mikromaliyyə assosiasiyalarını, beynəlxalq resurs təşkilatları və ABŞ İnkişaf Agentliyi nümayəndələrini bir araya toplamışdır.

2003-cü ildən bəri İraq mikromaliyyə sektoru 30 İyun 2012-ci ilədək ümumi dəyəri 959.3 milyon ABŞ dollar olan 403, 765 mikro-kredit vermişdir. Əksər borcalanlar davamlı bizneslər və fermaları təmsil edir.

AMFA 2010-cu ildən etibarən İraq İllik MM Konfransına töhfə verməklə və gələcək assosiasiyanın potensial idarə heyəti üzvlərinə məsləhətlər verməklə, 2012-ci il Avqust ayında QHT Qeydiyyatında uğurla qeydiyyatdan keçən ölkə səviyyəli milli assosiasiya yaradılması ilə nəticələnən məsafədən mentorluq xidmətləri göstərməklə İraq Mikromaliyyə sektorunu dəstəkləyir. Bu il AMFA 2 sessiyada çıxış etmək üçün dəvət edilmişdir: 1) İraq Mikromaliyyə Assosiasiyasının gücləndirilməsi: imkanlar və çətinliklər; 2) Maliyyə xidmətlərinə daha geniş çıxış və müsbət təsir əldə etmək naminə Sosial Fəaliyyətin İraq Mikromaliyyəsinə inteqrasiya edilməsi". Konfrans zamanı AMFA İcraçı direktoru USAİD-İraq tərəfindən **İraq Mikromaliyyə Sektorunun dəstəklənməsinə verdiyi xüsusi dəstəyinə görə Minnətdarlıq Mükafatı ilə təltif edilmişdir.**



İştirakçılar konfransda mikromaliyyə təşkilatları və İraq mikromaliyyə sektorunun birlikdə yoxsullara mikro kreditlər verilməsi yolu ilə onların maliyyə vəsaitlərinə çıxışının artırılması imkanlarını, İraq mikromaliyyə sektorunun hazırkı inkişaf vəziyyəti, növbəti onillikdə mikromaliyyənin növbəti inkişafı planları, yaxşı idarəçilik, sosial fəaliyyət, diversifikasiya edilmiş maliyyə mənbələri, yeni və tələb olunan məhsullar yaratmaqla, gənclər və qadınlar kimi daha zəif qruplara xidmət göstərilməsi və s. mövzularda müzakirələr aparmışlar.

## AMFA təcrübəsinin Vyanada, AYİB MMİ Forumunda paylaşılması

AYİB ailəsinin 21 mikromaliyyə təşkilatından olan qərarvericilər ailəsi Vyanada, Birge Vyana İnstitutunda toplaşaraq, çətinləşən mühitdə inkişafalarını davamlı etmək yollarını tapmaq məqsədilə toplaşmışdılar. Bu təşkilatlar öz biznesləri üçün başqa heç bir yerdən maliyyə vəsaiti tapa bilməyəcək bir çox əhaliyə—məsələn, təcrid olunmuş uzaq ərazilərdə yaşayan və ya çox az girovu olan insanlara—maliyyə vəsaitlərinə çıxış imkanı yaratmışdır. 600,000-dən çox müştəri və 760 milyon dollar paylanmış kredit portfelini və orta kredit məbləği 500-5000 dollar arasında olan kreditləri ilə, bu MMİ-lər mikro və kiçik müştərilərin maliyyələşdirilməsində mühüm rol oynayırlar.

11 ölkəni təmsil edən mikromaliyyə direktorları və baş icraçı məmurları ideyalar, təcrübələr, mübarizə və uğur yollarını paylaşmaq üçün toplaşmışdılar. AYİB tərəfindən AYİB fəaliyyətləri həyata keçirilən və keçirilməyən ərazilərdən investorlar və konsultantlar da buraya dəvət olunmuşdular ki, onlar da iştirakçıların müzakirələrinə və təcrübə mübadilələrinə öz töhfələrini versinlər. Belə qonaqlar arasında AMFA İcraçı Direktoru Jalə Hacıyeva da Assosiasiya / Şəbəkə İnkişafı Eksperti qismində müvafiq sessiyada çıxış etmək məqsədilə dəvət olunmuşdur.



## AMFA's ED is reelected to the SEEP Board of Directors

5-8 noyabr, 2012-ci il tarixdə ABŞ, Arlinqtonda SEEP Qlobal Assosiasiyalar Sammiti və "İnkluziv bazarların yaradılması: maliyyə və sahibkarlıq həlləri vasitəsilə nəticələr" adlı illik Konfrans keçirilmişdir. Konfransda 70-dən çox ölkədən olan 260 təşkilatdan 600-ə qədər təmsilçi iştirak etmişdir. Bu ilki konfransın məzmunu inkluzivlik anlayışı üçün ən mühüm maneə olan maliyyə xidmətləri və sahibkarlığın inkişafı üzrə innovasiyalara fokuslaşmışdır; xüsusilə, də iqtisadi özünü-təyinetmənin mühüm alətlərinə çıxışın genişləndirilməsi üçün miqyas və təsirin artırılması innovasiyaları daha mühümdür. AMFA bu qlobal mikromaliyyə sektoru tədbirində İcraçı Direktoru və Şəbəkə Koordinatoru vasitəsilə təmsil olunmuşdur.

Bu il AMFA İcraçı Direktoru SEEP şəbəkəsinin Direktorlar Şurasında şura üzvü kimi fəaliyyətinin 3-cü ilini tamamlamış oldu və 2013-2015-ci illər üçün yenidən nöbəti 3 illik müddətə şura üzvü seçildir. Bundan əlavə, AMFA İcraçı Direktoru həm də, Assosiasiya İnkişaf İcmasının Məsləhət Şurasında da xidmət göstərmək üçün dəvət olunmuşdur.


AMFA Şəbəkə Koordinatoru AMFA-nı Sosial Fəaliyyət Qrupu görüşündə və Qlobal Assosiasiyalar Sammitində uğurla təmsil edərək, SFI-də universal standartları təşviq etmək məqsədilə hazırlanan regional fəaliyyət planına öz töhfəsini vermişdir.

Konfrans müddətində AMFA heyəti MİX, MFC, City Fondu, İMFN, Sanabel, Credit Suisse kimi strateji partnyorlar ilə bir sıra görüşlər keçirmişdir.

## ÜZVLƏRİN MƏMNUNLUQ SORĞUSU 2012: Nəticələr

Noyabr ayında AMFA, 2012-ci il üçün Üzvlərin Məmnunluq Sorğusunu tamamladı. Sorğu SEEP Network-un texniki dəstəyi ilə AMFA tərəfindən hər iki dildə aparılmışdır. AMFA üzvlərindən 83%-i bu sorğuda iştirak etmiş və öz rəyini bildirmişdir. Sorğu asan və rahat istifadə üçün effektiv alət olmaqla yanaşı, o, AMFA-nın üzvlərə təqdim etdiyi xidmətlər və məhsullarından üzvlərin məmnunluq səviyyəsini bilməyə və üzvlərə gələcəkdə yeni məhsul və xidmətlərin işlənərək, təklif olunması üçün qabaqcıl metodologiyaya malikdir. Sorğunun nəticələrinə əsasən, bu il 66.7% respondentlər, assosiasiya ilə ümumi əməkdaşlıqdan məmnun olduqlarını, 4.2% bu əməkdaşlıqdan narazı olduqlarını bildirmişlər. Assosiasiyanın fəaliyyətlərində iştirak etməkdə əsas məhdudiyyətlərlə bağlı suala, 42% respondent hər hansı bir məhdudiyyətin olmadığını, 32.35% isə işçi heyətinin yetərsiz vaxt səbəbindən tədbirlərdə iştirak edə bilməməsini əsas məhdudiyyət kimi qeyd etmişdir.

My organization's overall experience with the network has been satisfactory.



Sorğu nəticələrini tam olaraq, aşağıdakı linkdən oxuya bilərsiniz:

<http://www.surveyanalytics.com/userimages/sub-2/1079706/24188/index.html>



Islamic Microfinance – A Hope for Poor

## GLOBAL ISLAMIC MICROFINANCE FORUM

8<sup>th</sup> December, 2012 - Dubai, U.A.E

In Association with



AKHUWAT

### Post Event Workshop

on Shariah Principles & Marketing Strategies  
for Islamic Microfinance

9<sup>th</sup> - 10<sup>th</sup> December, 2012

Organized by



*Islamic Microfinance – An Incredible tool for poverty alleviation*



## Beynəlxalq Qadın Sahibkarlığı və Liderlik Sammiti



8-9 Noyabr 2012-ci il tarixdə, Türkiyə, İstanbulda **3-cü Qadın Sahibkarlığı və Liderlik Sammiti təşkil olunmuşdur**. AMFA İcraçı Direktoru Jalə xanım Hacıyeva İnküziv Maliyyə sessiyasında spiker qismində çıxış etmişdir.

Bu ilki sammit "**Yeni dünya nizamında Qadınların Artan Gücü**" şüarına malik olmaqla, qadınların səlahiyyətləndirilməsinin roluna fokuslaşaraq, dünya nizamının gələcək iqtisadi və sosial sahələr üzrə gələcəyini müzakirə etmişdir. Sammitin məqsədlərindən biri olaraq, KAGIDER (Türkiyə Qadın Sahibkarlar Assosiasiyası) hər iki ölkədə qadın sahibkarların maliyyə vəsaitlərinə çıxışının artırılmasını dəstəkləmək istiqamətində birgə layihələrin keçirilməsi üçün AMFA ilə əməkdaşlığını davam etdirməyi planlaşdırır. Sammit dialog və müzakirələr, bütün dünyadan olan müxtəlif qurumlar və şəxslər aras-

ında qadınların səlahiyyətləndirilməsinin ümumi bayraqdarı kimi əməkdaşlıq etmələri üçün əla imkan təqdim etmiş oldu. Sammit haqqında ətraflı məlumat: [www.kqlzirve.org](http://www.kqlzirve.org)

## EFSE DF—AMFA maliyyə təhsili layihənin uğurlu yekunlaşması

Öncə də qeyd etdiyimiz kimi, EFSE İnkişaf Fondu və AMFA, mikromaliyyə müştəriləri üçün maliyyə savadlığı bukletlərinin hazırlanması üzrə birgə əməkdaşlıq etmişlər. Layihə May-Oktyabr 2012-ci il müddətində davam etmişdir. Bu qısa müddət ərzində 1) "Kredit götürərkən nələri bilməliyik" adlı artıq borclanmadan mühafizə bukleti 2) "Dama- dama göl olar" adlı yığımların təşviqi bukleti və 3) "Siz pullarınızı idarə edirsiniz, yoxsa pullarınız sizi idarə edir?" adlı şəxsi büdcənin idarə olunması bukletləri hazırlandı, çap edildi və AMFA üzvləri və partnyorları arasında paylaşıldı.

Bu Layihənin konsultant partnyoru kimi, Polşada yerləşən Mikromaliyyə Mərkəzi hazırlanmış bukletlərin yoxlanılması, onlara əlavə və dəyişikliklərin edilməsi, yekun redaktəsini də daxil olmaqla davamlı olaraq texniki dəstək göstərmişdir.

Bukletlərin yerli məzmununa tam uyğun olmasını və keyfiyyətini təmin etmək məqsədilə, mikromaliyyə bazarının təxminən 70%-ini təşkil edən 9 fəal AMFA üzv təşkilatı –Accessbank, BOKT FİNCA Azərbaycan, Dəmirbank, Unibank, BOKT VF AzərKredit, Bank Respublika, BOKT Avrasiya Kreditin iştirakı ilə dəyirmi masa görüşü təşkil edilmişdir. Dəyirmi masada əsas müzakirə məqamları: 1) məzmun 2) dizayn 3) tərcümə/dil üzrə olmuşdur. Son olaraq bukletlər üzvlərin rəyləri əsasında redaktə edilərək yekunlaşdırılmış və çap edilmişdir. Hər 3 bukletindən ümumilikdə 40 500 nüsxədən çox AMFA üzvləri, qeyri-üzv maliyyə təşkilatları, partnyorları, donorlar, mərkəzi bank və digər səhmdarlar arasında paylaşılmışdır.



## Beynəlxalq Hüquq İnstitutu (ILI) 2013 Seminarlar Cədvəli

Beynəlxalq Hüquq İnstitutu inkişafda olan iqtisadiyyatların üzləşdiyi hüquqi və iqtisadi tələblərin həllinin tapılmasında dövlət rəsmiləri, ixtisaslaşmış şəxslər və özəl sektor üçün təlimlər təklif edir. BHI iştirakçılarında yaxşı idarəetmə, menecment və şəffaf standartların əldə olunmasında qabaqcıl təcrübələr öyrədilir və bu qabaqcıl təcrübələr onlara dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini, dövlət ictimai hesabatlılığının təşviqi və iqtisadi inkişafı əldə olunmasında istifadə olunan alətlər ilə tanış etmiş olur. 185 ölkədən 28,000 iştirakçıdan çoxu BHI və onun qlobal filiallarının həyata keçirdiyi təlimlərdə iştirak etmişdir. Bu ilki iştirakçılar üçün 30-a yaxın müxtəlif kurslar təklif olunur ki, onlar arasında da: Beynəlxalq İctimai Satınalmalar, Beynəlxalq Borclanma və Borcların idarə olunması, Layihə Menecmenti, Arbitraj və Vasitəçilik, Qanunvericilik Strateji Planlaşdırma və İdarəetmə kimi kurslar vardır (Tam siyahını üçün nəzər salın: <http://www.ili.org/training/2013.html>).

Qeydiyyatdan keçmək üçün, əlaqə saxlayın: [+1-202-247-6006](tel:+1-202-247-6006) və ya elektron poçtla: [training@ili.org](mailto:training@ili.org).

Azərbaycan Mikromaliyyə Assosiasiyası



Azerbaijan Micro-finance Association

## AZƏRBAYCAN MİKROMALIYYƏ ASSOSIASIYASI

**C. Cabbarlı küç. 44  
Kaspian Plaza I, 5-ci mərtəbə  
AZ 1065, Bakı, Azərbaycan**

**Telefon: 994 50 208 40 79  
E-mail: [program@amfa.az](mailto:program@amfa.az)**

**AMA İnformasiya Bülleteninə yazılmaq istərdiniz? Bizimlə əlaqə saxlayın: [program@amfa.az](mailto:program@amfa.az)**

**Bizim internet səhifəmiz: [www.amfa.az](http://www.amfa.az)  
Biz facebookda: **AMFA****